

# KİTABXANAŞUNAŞLIQ ELMİ ELMŞUNAŞLIĞIN FONUNDA

Elmi dəyərlərin mənşə və funksiyalasma qaydalarına görə bilik əsl həqiqətin dinamikasını əks etdirən sosial fenomendir. Bilik - təcrübə və idrakin fəaliyyəti nəticəsində ayrıca subyekt kimi və ya peşəkarlıqla birlikdə təzahür edir. Biliyin mənsubolma uyğunluğu individual və kollektiv faktorların sosial təcrübəsində meydana çıxan müxtəlif motivlərlə, maraqlarla, tələbat və dəyərlərlə meydana gəlir.

Kitabxana işinin inkişafında bilik, dəyərlər və norma onun peşə mədəniyyətində toplanır və iki aspektdə özünü bürüze verir:

1. Bilik, bacarıq və vərdiş üzərində qurulan operasional struktur;
2. Qiyməti, məqsədi və motivi sintez edən, birləşdirən şəxsi struktur.

Adıçəkilən strukturlar mütəxəssis təcrübəsində yoxlanılmış bilikləri daha da informasiyalasdırmağa və peşəkar istiqamətini formalasdırmağa kömək edir. Başqa sözle desək, bu, çoxmərhələli xarakter daşıyan xüsusi faktorlu xüsusiyyətdir, belə ki, hər mərhələnin özünəməxsus bilikalma forması var. Əgər ilkin mərhələdə alınan bilik yalnız kitabxana fəaliyyətindən ibarətdirsə, sonrakı mərhələ eksperiment və analizlərdən ibarət olur. Bu da öz növbəsində daha mürəkkəb bilik sxemlərini tərtib etməyə, nizam-intizamı qaydaya salaraq onun empirik səviyyəsinin aydınlaşmasına imkan verir.

Ixtisaslaşdırılmış sahədə kitabxana biliklərinin differensiasiyası, kitabxana reallığına dair yeni biliklərin dərinləşməsi müasir kitabxanaşunaslıqda elmi biliklərin formalasmasına getirib çıxarır. Beləliklə, kitabxanaşunaslıq biliklərinin xarakteristikasının mahiyyətini elmşunaslıq baxımından aydınlaşdırmaq lazımlıdır.

Ümumiyyətlə, kitabxanaşunaslıqda elmi biliklər üçün xarakterik olan nədir?

Əvvələ, onu deyək ki, burada bir neçə prinsipial məqam mövcuddur; nəticələrin məntiqi yekunu və kitabxana biliklərinin nəzəri formada qurulmasına cəhd etmək, təcrubi fəaliyyətin sonunda metodoloji interpretasiya; keçmiş nailiyyətlərin "sosial yaddaş" adlanan xüsusi formada konsentrasiya və elmi intizamının inkişaf qanunlarının kitabxanaşunaslıq biliklərinin bazası əsasında dərinlənmiş; idrak formalarından birgə istifadə - kateqoriyalar, prinsiplər, "düşüncə tərzi" anlayışının birləşdiridiyi aydınlaşdırıcı sxem; qəbuldan sonra uyğun paradigmənin işlənməsi və konkret düşüncə tərzi olan kitabxana - elmi fəaliyyətinin təsdiqi.

Elmşunaslarla razılışmaq lazımdır ki, paradigmaların ən geniş təzahür forması fundamental nəzəriyyədir və o, elmi-tədqiqat işlərində bir neçə rasional tiplər yaradır.

Kitabxanaşunaslıq sahəsində elmi tədqiqatların metodologiyasının müasir vəziyyətini analiz edərək, deyə bilərik ki, bu, çox inkişaf etmiş bir sahədir. Bunun səbəbi odur ki, son 20 ildə kitabxana tədqiqatları təkcə kitabxanaşunasların məhdud çərçivədə elmi maraql-

ılarından ibarət olmayıb, zəruri təcrübə atributuna çevrilmişdir.

Beləliklə, müasir kitabxanaşunaslıq biliklərinin intensiv inkişaf prosesləri onun institutional strukturunun sərhədlərini keçir. Bizim nöqtəyi-nəzərimizcə kitabxanaşunaslıqda humanitar biliklər sahəsində institutional strukturun sərhədləri, dəqiq və təbiət elmlərinə nisbətən daha asan dəyişir: "Humanitar sferada biliklər əşyaların təbii mahiyyətinə deyil, onun mənasına əsaslanır". Humanitar biliklər konseptual təmsilətmənin və onun obyekti formasında bir sıra xüsusiyyətlərini aydınlaşdırır.

Kitabxanaşunaslığın bir elm kimi qanuna uyğun inkişafı, evolyusiya mərhələlərinin keyfiyyətli addımlarla bir-birini əvəz etməsi, onun elmi məzmunu və elmi dəyərlərinin inqilabi dəyişikliyi ilə xarakterizə edilir. Bu dəyərlərin məzmunu idrakin konkret təcrubi gedisində formalasdır.

Azərbaycan Milli kitabxanaşunaslıq elminin banisi, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Abuzer Xələfov elmi tədqiqatlarında qeyd edir ki, geniş əhatəli fəlsəfi biliklərin içərisində idrak nəzəriyyəsi kitabxanaşunaslıq elmi üçün böyük metodoloji əhəmiyyətə malikdir. Beləliklə, kitabxanaşunaslıq biliklərinin qurulmasına cəhd, peşəkar fəaliyyətdə idrakin eksperimental-analitik mərhələsində kitabxanaşunaslıq biliklərinin nəzəri forması və nəticələrin məntiqi sübutu - doğruluq sübutetmə, rasional biliklər kimi elmi dəyərlərin məzmunu ilə üst-üstə düşür. Adıçəkilən elmi dəyərlər kitabxana mütəxəssislərinin düşüncə tərzi və onunla üst-üstə düşən bilikləri əhatə edir.

Məsələn, biliyi belə paylaşırmak olar: müəyyən bir anlayışı öyrənməyə cəhd, onların əhəmiyyəti və mənəsi; biliyin doğruluğu, mülahizələr və s. A.Xələfov qeyd edir ki, sosial təsisatların mövcudluğu, onların rolü, vəzifələri haqqında antropoloqlar, sosioloqlar və filosoflar ciddi elmi araşdırımlar aparmış, cəmiyyətdə onların yerini, əhəmiyyət və vəzifələrini müəyyənləşdirən elmi anlayışlar yaratmışlar.

Kitabxanaşunaslıq sahəsində elmi dəyərlərin dəyişməsində keyfiyyətli addımlar kitabxana sahəsində elmi tədqiqatların modernləşməsi mərhəlesi ilə üst-üstə düşür. Belə ki, elmi dəyərlər ideal normalar şəklində araşdırılır, kitabxanaşunaslar onların növlərinin analizi ilə məşğul olurlar. Elmi biliklərdə ideal normaları təyin edərək, konseptual, dəyər, metodoloji və digər quruluşlara məcmu şəklində yanaşır, qeyd edilir ki, elmi fəaliyyət öz dövrünün müxtəlif mərhələlərində paraqıma normalarının və ideyalar şəbəkəsinin müxtəlif növlərini yaradır. Burada elə komponentlər üzə çıxır ki, tədqiqatçılar onu çətin başa düşürler.

Son model olaraq təcrubi kitabxanaşunaslıqda texnoloji və ciddi transformasiya dəyişiklikləri, həmçinin kitabxananın funksional aspektləri sahəsində yeni bilik formalas-

mağa başlayıb. Hazırda kitabxana statusunun təyin edilməsi və onun tərkibinin mahiyyəti sahəsində elmi biliklərin dərinləşməsi prosesi gedir, bir neçə yanaşmalar meydana çıxır. Əgər bu prosesin əsasında kitabxanalar formalasdırısa, onda elmi nəticələrin yekununda kitabxanalar ideoloji və texnoloji institut statusuna daxil olur. Belə elmi yanaşma kitabxana fəaliyyətinin məzmunu, tərkibinin mahiyyəti, vəsaitlərin reallığı nöqtəyi-nəzərindən analiz etməyə imkan verir. Kitabxana fondunun xarakteristikası; kateqoriyalı xidmətlər, kitabxana informatikasının öyrənilməsi metodlarına əsaslı surətdə təsir edir və elektron kitabxanaşunaslığın parametrlərini üzə çıxarıır.

Xüsusi kitabxanaşunaslıq mövqeyindən yanaşma kitabxana xidmətində kitabxana texnologiyasının iqtisadi aspektlərini tətbiq etmək imkanı verir. Əgər kitabxana fəaliyyətinə ictimaiyyətdə kitabxana mehsullarını yaradın və yayan bir qurum kimi baxıllarsa, onda kitabxanaların əsas konsepsiyası paradigmal xarakter daşıyır və her hansı ərazinin əhalisinin sayı və səviyyəsinə uyğun ictimai strukturun formalasmasında fəal iştirak edən təsərrüfat subyekti kimi baxırlar. Keyfiyyətli dəyişikliklər şəraitində kitabxanaşunaslıq və real kitabxana fəaliyyəti sahəsindəki tədqiqatlarda A.Xələfovun kitabxanaşunaslıq elminin işlənməsində xidməti həmçinin ondan ibarətdir ki, o, menecment, marketinq və texnoloji modellə təcrubi kitabxanaşunaslıq və kitabxanaşunaslıq elminə yeni yanaşma tərzi gətirmişdir. Bu yanaşma kitabxanaşunaslıq elminin elmşunaslıq fonuna yaxınlaşmasına təsir edir. Kitabxanaşunaslıq fəlsəfəsi və elektron kitabxanaşunaslığın da təzahürü bu modelin formalasmasını daha da dəyərləndirir.

2000-ci illərin əvvəllerində sosial-iqtisadi əhatədə yaradılmış kitabxana məhsulları və kitabxana fəaliyyəti, eləcə də daxili, xarici faktların mahiyyəti kitabxanaşunaslıq elmi məktəbinin nümayəndələri tərəfindən daha mükəmməl öyrənilmişdir. Bu, kitabxana fəaliyyətinin, kitabxanaşunaslıq biliklərinin xüsusi istiqaməti kimi konseptual cərçivəsini cızmağa imkan yaradır, ancaq onun obyekti və predmetinin xarakteristikası elm kimi XX əsrin II yarısından formalasmışdır.

Elm və bilik kimi kitabxanaşunaslığın statusunun möhkəmləndirilməsi informasiyalasmış cəmiyyətin tələbidir. Belə ki, bir kitabxanaşunas mütəxəssis nəzəri cəhətdən yetkinləşmək üçün elmşunaslıq nüfuz etməlidir.

Deyilənlərdən belə neticə çıxara bilərik ki, kitabxanaşunaslıq elmi formalasmış bilikləri özündə birləşdirən, kitabxana reallığına yeni uğurlar gətirən dərin elmi və nəzəri biliklərin araşdırılması aspektində elmşunaslıq fonuna çıxa bilir.

**Elçin ƏHMƏDOV,**  
Bakı Dövlət Universitetinin  
Kitabxanaçılıq-informasiya fakültəsinin  
Kitabxanaşunaslıq kafedrasının müdürü,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent.